

ELMLƏ TƏHSİLİN İNTeqRASIYASI

AMEA-nın ümumi yığıncığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiya si keçirilib.

Tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq elmi sessyanın əsas məqsədinin Azərbaycanda elmlə təhsilin integrasiyası istiqamətində eldə olunmuş nailiyətlərin və qarşıda duran vəzifələrin müzakirəsi olduğunu söyləyib.

"Elm və təhsil: problemlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış edən AMEA rəhbəri bildirib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və tə-

silin integrasiyası təşkil edir. Artıq Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.

Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin integrasiyası sahəsində ən mühüm nailiyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. "SABAH" qrupunda təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini

xüsusi qeyd edən akademik Akif Əlizadə institutlarda təhsil şöbələrinin formalşdırılması istiqamətində də ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Son illər dövlətin bilavasita dəstəyi sayesinde elmdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən akademik Akif Əlizadə "Elm haqqında" Qanunun Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmasının mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, sənəddə yeniliklərdən biri ölkə başçısının bilavasite təşəbbüsü ilə magistr və dokto-

rantlara hərbi xidmətdən möhəlet hüququnun verilməsidir. Vaciib məqamlardan digərinin isə elmi fəaliyyətin akkreditasiyası ilə bağlı olğunu deyən AMEA rəhbəri həzirdə bununa bağlı müvafiq mexanizmlərin hazırlanlığını vurğulayıb.

Ölkəmizdə elm və təhsilin integrasiyası sahəsində mövcud problemlərin həlli üçün elm və təhsil ictimaliyətində sistemli, enerjili fəaliyyətin tələb olunduğunu deyən akademik Akif Əlizadə bu istiqamətdə vəzifələrin icrası üçün səyərlərin birşəhərləcəyinə əminliyin ifadə edib.

Tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri

Mikayıll Cabbarov "Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin integrasiyası" mövzusunda məruzə ilə çıxış edib. Nazir bildirib ki, ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan iki qurum - Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində keçirilən bugünkü birge tədbir xüsusi əhəmiyyətə malikdir.

Tədbirin elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolundan, bu sahəde aparılan islahatlardan, mövcud problemlərden və problemlərin həll yollarından danışmaq imkanı yaradıdığını qeyd edən nazir aparılıcaq müzakirələrin və qəbul olunacaq qərarların elm və təhsil sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da möhkəmləşdirilməsini, integrasiyasının təmİN olunmasını təşviq edəcəyinə ümidivar olduğunu nəzərə çatdırıb.

Nazir bildirib ki, bu gün müstəqil dövlətimiz Prezident cənab İlham Əliyevin məqsədönlü siyaseti sayasında öz inkişafını davam etdirməkdədir. "Keçidiyim yola nəzər salanda görürük ki, müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətli inkişaf etmişdir. Bunu rəqəmlər dəha yaxşı təsdiq edir. Əger 1990-ci ilde respublikada 105 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstəridi, 2016-ci ilde ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 mina çatmışdır. Ali təhsil müəssisələrinin qəbul olunanlarının sayı 2016-ci ilde 1990-ci ilə nisbətdə 2 dəfəyə yaxın artmışdır. Aspiranturada, son illər isə doktoranturada təhsil alanların sayı 1990-ci ilə nisbətdə 2 dəfədən çox artaraq 2875 nəfər təşkil etmişdir.



(Davamı 2-ci səhifədə)

ELMLƏ TƏHSİLİN İNTeqRASIYASI

(Əvvəli 1-ci sahifədə)

Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min insan elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 12 min nəfəri fəlsəfə doktoru, 2500 nəfəri isə elmlər doktorudur".

Sonra təhsil naziri qeyd edib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatçınlı fəaliyyətə cəlb edilməsinə, yeni texnologiyaların istifadə etməsinə və xərici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdır.

Təhsil naziri həmçinin universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasına başlığını, bütün bunların alımların elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib: "Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdəş qurumlarının iştirakı ile açılan Startap məktəbinin artıq ilk buraxılışı olmuşdur. Layihənin məqsədi Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək göstərməkdir".

Təhsil naziri "Tədqiqat universitetləri"nin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoymuş olduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb: "Keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq mümkün deyil. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır".

Cıxişinin sonunda nazir təhsil müəssisələri, elmi təşkilatlar və biznes strukturlarının səylərini birləşdirərək ölkəmizdə elmin inkişafına öz töhfələrini verəcəyinə inandığını deyib.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları Institutunun direktoru, akademik Rasim Əliquliyev "Elm və təhsilin integrasiyasında informasiya-kommunikasiya texnologiyalarının rolu və perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.

Akademik AzScienceNet elm-kompüter şəbəkəsinin elm və təhsilin integrasiyası prosesində mühüm vasitələrdən biri olduğunu bildirib. Akademik AzScienceNet-in göstərdiyi xidmətlər, beynəlxalq əlaqələri və perspektivləri haqqında tədbir iştirakçılarını məlumatlandırib. Şəbəkənin elm və təhsil müəssisələrinin e-kitabxana resurslarının integratoru funksiyasını yerine yetira biləcəyini deyən məruzəçi ölkənin təhsil müəssisələrini AzScienceNet-in xidmətlərindən istifadə etməyə çağırıb.

Akademik Internetin tədris prosesinə müsbət və mənfi təsirləri haqqında danışib. Qeyd edib ki, ölkəmizdə virtual distant təhsilin formalaşması üçün intellektual öyrədici onlayn resurslar, həmçinin biliklərin qiyamətləndirilməsi üçün intellektual testoloji məhsullar hazırlanmalıdır. Onun sözlerinə görə, müasir dövrün çağırışları və reallıqları kontekstində pedaqoji və digər əlaqəli elmlərin qarşısında duran problemlərin araşdırılmasına multidisiplinar akademik elmi dəstəyin verilməsinə ehtiyac var.

AMEA-nın akademik-katibinin toxunduğu digər mövzu elmi biliklərin təhsilə transformasiyası haqqında olub. Akademik diqqətə çatdırıb ki,

müasir dövrə elm və təhsilin əsas vəzifələrindən biri infor-masiya cəmiyyətinin qurucularını yetiştirməkdən ibarətdir, bunun üçün isə insan fəaliyyətinin bütün sahələrində onlayn mühitlər üzrə kadr potensialı formalaşdırmaq la-zımdır.

Məruzəçi çıxişinin sonunda ölkəmizin həm real, həm də virtual məkanda müdafiə-sini təmin etmək üçün kiber əsgərlərin yetişdirilməsi zərurətindən bəhs edib. Bildirib ki, bu məqsədə çatmaqdan ötrü şagirdlərə və tələbələrə Internet resurslarında, sosial şəbəkələrdə, Wikipediada və digər mənbələrdə səmərəli fəaliyyət göstərmələri üçün zəruri biliklər tədris olunmalıdır.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev elm və təhsilin integrasiyasının innovativ aspektləri mövzusunda çıxış edib. Natiq müasir dövrün xüsusiyyətləri baxımından elm və təhsilin integrasiyasının məqsədi, kadr hazırlığında müəllimlərin əsas vəzifələri, bu günün tələbəsi və sabahın mütəxəssisi olacaq gənclərin həyatda hansı tələblərə cavab verməsi, həmçinin elmin insan fəaliyyətinin xüsusi forması kimi innovativ inkişaf prosesində rolu, innovasiya nəzəriyyəsinin yeni konsepsiyaları, innovasiya proseslərinin investisiya problemi haqqında danışib. Elm-təhsil-innovasiya sisteminin səmərəliliyi üçün biznesin rolunu xüsusi qeyd edən akademik bu sahəde müəyyən problemlərin mövcud olduğunu vurgulayıb. Akademik Dilqəm Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə AMEA-da yaradılan Yüksək Texnologiyalar Parkının kiçik və orta sahibkarlığın inkişafı üçün potensial imkanlara malik olduğunu diqqətə çatdırıb, dünya təc-rübəsindən misallar getirən

natiq iqtisadiyyatın inkişafında kimya sahəsinin galrılı sahələrdən biri olduğunu söyləyib, kimya elminin gələcək simasını müəyyən etməli olan perspektiv istiqamətlər və hədəflər haqqında məlumat verib.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölmesinin akademik Əliyev Əmirəslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun direktoru, akademik İradə Hüseynova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı çıxış edib, ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində həyata keçirilən islahatlardan, dövlət proqramlarından, görülən işlərdən və əldə olunan nai-liyyətlərdən söz açıblar.

Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib. AMEA prezidenti, akademik Akif Əlizadənin və Təhsil naziri Mikayıl Cabbarovun məruzələrinin nəzərə alınması, elm və təhsilin integrasiyası üzrə birgə Fəaliyyət Planı hazırlanması qərara alınıb. Sənəddə ali təhsil müəssisələrinin elmi fəaliyyətinin təşviqi və stimullaşdırılması, təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə AMEA-nın elmi-tədqiqat müəssisələrində ali təhsil müəssisələri üçün təcrübə mərkəzlərinin təşkili, həmin mərkəzlərdə ali təhsil müəssisələri tərefindən tədqiqatların aparılması və tələbələrin təcrübə keçməsinə şərait yaradılması, həmçinin birgə elmi tədqiqatların aparılması və elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi və digər məsələlər öz əksini təpib.